



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 iyun tarixli 167 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.1-ci yarımbəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Naxçıvan Muxtar Respublikasından yola düşən sərnişinlərin koronavirusa dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir.”.

2. 2.1.2-ci yarımbənd ləğv edilsin.

3. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.3. Naxçıvan Muxtar Respublikasına uçuşlar icra edən bütün aviadaşyıcılar aşağıdakı şərtlərlə sərnəşinləri reysə qəbul edirlər:

2.1.3.1. əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

1. yaşı 18-dən yuxarı sərnəşinləri - yalnız koronavirus pasportu (koronavirusa qarşı tam peyvənd olunmasını və ya koronavirusdan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş koronavirusa dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. 1-18 yaş arasında sərnəşinləri - yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş koronavirusa dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2.1.3.2. Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə - uçuşdan əvvəl 72 saat ərzində verilmiş koronavirusa dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.”.

4. 2.1.4-cü yarımbənddə “arayışı” sözü “sənədləri” sözü ilə əvəz edilsin.

5. 2.1.5-ci yarımbənd üzrə:

5.1. “arayışın” sözü “koronavirus pasportunun və arayışın” sözləri ilə əvəz edilsin;

5.2. “arayışda” sözü “belə sənədlərdə” sözləri ilə əvəz edilsin.

6. 2.6-cı bənd ləğv edilsin.

7. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. Aerovağzal kompleksinin girişində sərnəşinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərir.”.

8. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.3. Sərnəşindən aviadaşıma üçün baqaj qəbul edildikdən sonra həmin baqaj emal zonasında UV şüa cihazı ilə dezinfeksiya edilir.”.

9. 5.5-1-ci yarımbəndə “sərnişinlərdə” sözündən sonra “koronavirus pasportu və” sözləri əlavə edilsin.

**Naxçıvan Muxtar Respublikasının
Baş naziri**

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, 22 iyun 2021-ci il

№ 150